

NƏBİ XƏZRİ

SEÇİLMİŞ  
ƏSƏRLƏRİ

İKİ CİLDDƏ

II CİLD

“LİDER NƏŞRİYYAT”  
BAKİ-2004

## FÜZULİ İLƏ SÖHBƏT

Tənha oturmuşam nə vaxtdan bəri,  
Elə bil sönmüşdür ilhamın odu.  
Təkcə ürəyimin döyüntüləri,  
Yenə aram-aram pozur sükutu.

Yol alıb sinəmdən min bir söz keçir,  
Fəqət o ustada layiq görmürəm.  
Gözümdən yamaşıl dərə, düz keçir,  
Niyə çiçək dərib çələng hörmürəm?

Dinlədim quşların təranəsini,  
Sanki birdən-birə sərin meh əsdi.  
Eşitdim kiminsə ayaq səsini,  
Sanki doğma bir əl saçılında gəzdi.

Mehriban baxışlar bulaqtək duru,  
O çal qaşlar isə qartal qanadı.  
Nurani üzündə hikmətin nuru,  
Tanıdım, tanıdım böyük ustadı.

O dindi: "Görürəm, haçandır ki, sən  
Kağızlar içinde qurdalanırsan.  
O nədir, şeirdir yazdığını deyən,  
Sən də şair misən, ay cavan oğlan?"

Baxdı lap gözümün içində şair,  
Dilləndim astaca, ürəyimdə qəm:  
– Şair deyəndə ki, axı nə şair,  
Min şeir yananın biri də mənəm.

– Bəli, mən bilirəm şairlik nədir,  
Kimi doğru yazır, kimisə yalan.  
Son sözü xalq deyir, zaman söyləyir,  
Şair ki, olmayırla hər şeir yanan.

Kim ki, öz elinin dərdini bildi,  
El onun ömrünü uzadacaqdır.  
Kim ki, öz elilə ağladı, güldü,  
El onu qəlbində yaşadacaqdır.

Könlüm bu torpaqdan ayrı deyildir,  
Şairin ürəyi ilhamsız olmaz...  
Şeir deməmişəm mən dörd yüz ildir,  
Ürəyim doludur, deyim, sən də yaz.

Məndən uzaq oldu doğma Vətənim,  
Daşını ləl bildim, torpağını dürr.  
Demə, misralarım sizlayır mənim,  
Ürək gülməyəndə şeir də gülmür.

O dedi, danışdı, çatıldı qaşlar...  
O dedi, o baxdı, mən isə yazdım...  
O dedi, əridi zirvələrdə qar...  
O dedi gün çıxdı  
Mən isə yazdım.

Kim ki, öz elinin dördünü bildi,  
El onun ömrünü uzadacaqdır.  
Kim ki, öz elilə ağladı, güldü,  
El onu qəlbində yaşadacaqdır.

Könlüm bu torpaqdan ayrı deyildir,  
Şairin ürəyi ilhamsız olmaz...  
Şeir deməmişəm mən dörd yüz ildir,  
Ürəyim doludur, deyim, sən də yaz.

Məndən uzaq oldu doğma Vətənim,  
Daşını ləl bildim, torpağını dürr.  
Demə, misralarım sizlayır mənim,  
Ürək gülməyəndə şeir də gülmür.

O dedi, damışdı, çatıldı qaşlar...  
O dedi, o baxdı, mən isə yazdım...  
O dedi, əridi zirvələrdə qar...  
O dedi gün çıxdı  
Mən isə yazdım.